

2016-ci ilin yaradıcılıq müşavirəsi

Aprelin 11-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbi proses - 2016" mövzusunda yaradıcılıq müşavirəsi oldu. Müşavirənin predmetini 2016-ci il üçün respublikada və ondan kəndə mövcud olan poeziya, nəşr, dramaturgiya, tənqid-ədəbiyyatşunaslıq, ədəbi əlaqə və tərcümə məsələləri təşkil edirdi.

Ədəbi prosesin obyekti həm anadilli və rusdilli milli ədəbiyyatımız, həm Güney və mühacir ədəbiyyatımız, həm de milli ədəbiyyatımızın Qərb və Türk xalqları ədəbiyyatı ilə əlaqələrini əhatə etdi. Müşavirənin məqsədi 2016-ci il üçün ədəbi prosesin metodoloji cəhətdən qiyamətləndirməsi və dəyərləndirilməsi, vəzifəsi isə onun istiqamətləri; abidə və şəxsiyyətləri; ədəbi inkişafın tekamül xüsusiyyətləri; mövzu və problemləri; vezn, növ və janrları; təsvir və ifadə vasitələri, habelə, netice-lərin ümumileşdirilməsi ilə bağlı oldu.

Müşavirəni giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açdı və hamını salamladı. O bildirdi ki, artıq 4-cü ildir ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi proses mövzusunda yaradıcılıq müşavirəsi keçirilir. Müşavirənin əhəmiyyətini xüsusi qeyd edən natiq aydın konsepsiya əsasında milli ədəbiyyatımızın inkişaf istiqamətləri, onun yönleri, tekamül xüsusiyyətləri, abidə və şəxsiyyətləri, habelə, gələcək perspektivləri haqqında məlumatı müşavirə iştirakçılarının diqqətinə çatdırıldı. Ümumileşdirildi ki, milli ədəbi prosesin reallıqlarını nəinki ideya-məzmun, mövcud növ və janr, tənqid və ədəbiyyatşunaslıq üzrə regional - Şərqi və Qərb istiqamətində deyil, həm de onların tipologiyası ilə birləkde izləməliyik. Akademik İsa Həbibbəyli bildirdi ki, cari il üçün folklorşunaslıq, mətnşunaslıq, tarixi və nəzəri poetika məsələlərini də ədəbi proses axarına getirməli, onların mövcudluq vəziyyətini ədəbiyyatımız üçün aydınlaşdırılmalıdır. O, arzu və təkfliflərini, fikir və mülahizələrini də müşavirə iştirakçıları ilə bölüşdü ve müşavireni açıq elan etdi.

ELNARƏ AKIMOVА: "İLİN ƏDƏBİ MƏNZƏRƏSİ QANEDİCİDİR"

Söz filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovaya verildi. O, ilin ədəbi mənzərəsi fonunda məruzə etdi. Milli ədəbiyyatımızın poeziya, nəşr və dramaturgiya, tənqid və ədəbiyyatşunaslıq məsələlərin-dən danışdı, uğurları və çatışmayan cəhətləri göstərdi. Ədəbi tənqidin bədii prosese təsir yönündən danışan E. Akimova bezi tənqidçilərin üslub fərdiyetini ayırdı, subyektiv qiyamətləndirmə onun tənqidçi mövqeyinin əsasında dayandı. Məruzəçi ümumən ilin ədəbi mənzərəsinin qanedici olduğunu bildirdi.

Müşavirənin ilk məruzələri ədəbi növlərə bağlı oldu. Filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşunas Cavanşir Yusifli poeziyanın mətbuat orqanları və kitabdarlıq bədii məhsullarından danışdı. Əsasən, 2-3 şeir kitabı üzərində dayanan C. Yusifli poeziyada millilik amili və ümumavropa şeirinin təsir xüsusiyyətlərini, metaforik düşüncəni, təsvir və ifadə vəsətərinin uğurlu və qüsurlu cəhətlərini öne çəkdi. Poeziyanın milli və bəşəri keyfiyyətlərinin koordinasiya olunan cəhətlərini, postmodern şeirin vacib məziyyətlərini qeyd etdi. Ümumileşdirici ki, poeziyanın lirikanın 2016-ci ildəki vəziyyəti qənaet-bəxş hesab oluna bilər.

Nəsi istiqaməti ilə bağlı filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Nərgiz Cabbarlı, filologiya üzrə fəlsəfə doktoru Aynurə Xəlilova və filologiya üzrə fəlsəfə doktoru Nəriman Cahangirova məruzə etdi. Hekayə, povest və roman mövzusunda məruze-

edən müəlliflər hekayə janrında forma və məzmun yenilikləri, milli nəşrə Avropayönü-lü bədii nümunələrin təsiri, povestlərde postmodern xüsusiyyətlərin güclənməsi, milli povestin ənənə və novatorluq keyfiyyətlərinin kesişən və kəsişməyən məqamları göstərdi, bədii cəhətdən yetkin və sönük olan əsərlərin xronikasını verdi, ümumileşdirmə və ferdileşdirmələr apardı, janrların kəmiyyət və keyfiyyət göstəricilərini ifadə etdi.

Nəşrin roman janrının konkret tipindən, tarixi və müasir romanlardan bahs edən N. Cabbarlı əsasən ümumileşdirilmiş subyektiv mülahizələr söylədi. Tarixi romanda tarixi faktların bəzən bədii metnə özüna yer ala bilməməsi, dini-mistik və mifoloji müəyyənliyin bədii metnə dayana bilən və bilməyen cəhətləri, sufiliyin, maqik realizmin bədii əsərlərdəki keyfiyyət göstəriciləri üzərində dayandı. Fikrimizcə, tənqidçi ilin roman mənzərəsini yaxşı canlandırdı.

Naxçıvan ədəbi birliyinin abidə və nüma-yəndələri üzərində nisbətən geniş dayanan şöbə müdürü Quba ədəbi birliyindən da-nışarkən teessüf hissi keçirdi ki, "Ay işığı" ilə "Gülüstən" ədəbi məclisi arasında mə-safə yaranıb. "Ay işığı" "Gülüstəni" üstələ-yib, nəticədə məclisin işi zeifleyib. Teklif edildi ki, onların nəinki birləşdirilməsi, əksinə, hər ikisinin yanaşı fəaliyyəti üçün şərait yaradılmalıdır. Akademik İ.Həbibbəyli bildirdi ki, obyektivlik naminə bölgə də-nəkləri ilə bilavasitə tanış olmaq lazımdır. Bunun üçün şərait yaradılacaqdır ki, V.Yusifli ədəbi bölgələre ezam olunsun və işləri yaxından müşahidə etsin. Yerlərdə ədəbi gedisət daha yaxından öyrənilmeli və qiymətləndirilmelidir.

Müşavirədəki bir məruzə də tənqid və ədəbiyyatşunaslıq məsələləri ilə bağlı ol-du. Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə dedi: "Dünən tənqidin yoxluğu-nu deyirdikse, bu gün məsələnin qoyuluşu



Bununla belə, onun çıxışında bədii metnədə Quranın "təftiş"i (?), dincə yox, təbiətə üs-tünlük vermək, insanı təriqətdən yuxarıda görmək üstünlüyü ətrafında olan fikir və qənaətləri ilə bağlı mübahisə, həttə etiraz etmək də olardı.

ASİF RÜSTƏMLİ: "PUBLİSİSTİKA JURNALİSTİKANIN İNHİSARINDA QALIB"

Filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin məruzəsinin predmetində publisistika janrı dayandı. İlin publisistika mənzərəsini canlandıran A.Rüstəmlı bədii publisistikən 2016-ci ilədək yetərlə olma-yan vəziyyətini göstərdi və bunu onun, əsasən, jurnalistikanın inhisarında qalma-sı ilə izah etdi. Məruzəçi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Mətbuat tarixi və publisistika şöbəsinin yaradılması və bu baxımdan janrı ədəbi-bədii cəhət-dən "təşkilatlanması"nın perspektivini öne çəkdi. A.Rüstəmlı görülmüş işlər və qarşıda duran vəzifələrdən danışdı, "Azərbay-can", "Ustad" və "Ulduz" jurnallarının fəaliyyətini məqbul saydı.

İlin dramaturgiya mənzərəsini eks etdi-rən filologiya üzrə fəlsəfə doktoru Aynurə Mustafayeva sərbəst və məzmunlu nitqi ilə auditorianın diqqətini daha çox özüne cəlb etdi. Aydın və konkret məntiqə çıxış edən, səhne əsərlərimizi analiz edən A.Mustafayevanın məruzəsinin vacib tezisi dramaturgiyamızın teatra keçidlərinin əsasında ya xarici ölkə pyeslərinin dayanlığı, ya da milli çəgədəş gerçəkliliyi əsər etdirən ədəbi nümunələrin mövcudluğunu ilə bağlı oldu. Bu cəhətdən məruzəçi teatrlarımızın repertuar qıtlığından narahatlığını ifadə etdi.

Filologiya elmləri doktoru Vaqif Yusifli bölgələrdə ədəbi həyatdan bəhs etdi. Ədəbi birliklərə ümumi baxış ifadə edən V.Yusifli iki ədəbi məkan üzərində xüsusi dayandı: Naxçıvan və Quba ədəbi birlikləri.

başqa cür müəyyənleşir: tənqid mövcudur və onun çatışan və çatışmayan cəhətləri nədən ibarətdir?" Maraqlı tezisler irəli sürən Q. Mirzəzadə bədii əsər - tənqid - oxucu mövqeyindən çox, tənqidin publi-sistik üstünlüğünün aparıcı olduğunu bildirdi. Teklif etdi ki, tənqid publisistik üslub müəyyənliyindən yox, elmi üslub səviyyəsindən çıxış etmeli, bir yaradıcılıq sahəsi kimi özünü elmi üslub, yaxud elmi-publisistik üslubda doğrultmayı bacarmalıdır. Ədəbiyyatşunaslığın başqa bir qolu - ədəbiyyat nəzəriyyəsi ətrafında filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova məruzə etdi. Analitik təhlillərə, fikir və mühakimələrə üstünlük veren natiqin çıxışının pred-metində filoloji elmi-nəzəri fikrin analizləri dayandı. O, ədəbi nəzəriyyə sahəsində yazılmış kitablardan, onların elmi-nəzəri və ədəbi-estetik funksiyasından söz açdı, ümumileşdirmə və ferdileşdirmə apardı, ədəbi-metodoloji yönəldən dəyərləndirme ifadə etdi, vacib müddəalar irəli sürdü. Azərbaycan ədəbiyyatının klassik və müasir tarixinə baxış da ədəbi prosesin vacib tərkib hissəsidir.

Bu baxımdan filologiya elmləri doktoru Salide Şərifovanın elmi tədqiqat işləri, dissertasiya və monoqrafiyaların ümumi mənzərəsini canlandırması təbiidir. Məruzəçinin qənaəti bu oldu ki, elmi tədqiqat işlərinin kəmiyyət göstəriciləri ilə bərabər, onların keyfiyyətcə yaxşılaşdırılması vacib şərtdir. Bunun üçün gənciliyin potensial milli-məfkurəvi enerjisinin daha çox üzə çıxarılmasına ehtiyac vardır.

KEYFIYYƏTLİ UŞAQ ƏDƏBIYYATI NÜMUNƏLƏRİ AZDIR

Azərbaycan uşaq ədəbiyyatının poeziya, nəşr və dramaturgiya yönələri ətrafında filologiya üzrə fəlsəfə doktoru Aygün Başlılı və filologiya üzrə fəlsəfə doktoru Güney Qarayeva məruzə etdi. Onlar uşaq

ədəbiyyatının uğurlu və qüsurlu cəhətlərindən danışdır. Keyfiyyətli uşaq ədəbiyyatı nümunələrinin az olduğunu bildirdilər. Növ və janr təkamülünün az diqqət çəkən məqamları göstərdilər. Bədii nümunələrin bəzən uşaq təfəkkürünə yaxın, yaxud aid olmadığını, şeirlərin uşaq yaşlarına münasib gəlmədiyini bildirdilər.

Cənubi Azərbaycan ədəbiyyatı məsə-lərindən filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli danışdı. O, məruzə-sinde Cənubdağı ədəbi prosesin vəziyyətini təhlil etdi, bu sahədə Cənubi Azərbay-can ədəbiyyatı şöbəsinin gördüyü işlər diqqət çəkdi, aparıcı ədəbi simalarını, onların əsərlərini xatırladı, tekli və mülahi-zələrini səsləndirdi.

Müşavirənin bir maraqlı cəhəti de rus-dilli Azərbaycan ədəbiyyatı məsələləri ilə bağlı oldu. Filologiya üzrə fəlsəfə doktoru Lala Həsənovanın "Rusdilli Azərbaycan ədəbiyyatı" mövzusunda məruzəsi maraqla qarşılandı. O, Azərbaycan, Rusiya, qismən de xaricdə yaşayan azərbaycanlı müəlliflərin rusdilli əsərlərindən söz açdı. Mövcud ənənə üzərində fikir gelişməsi ifadə edən L.Həsənova bu sahədə mövcud mənzərəni canlandırdı.

Müşavirədə bədii tərcümə və ədəbi əlaqə məsələlərinin reallığı, uğur və qüsurları kifayət qədər konkrekt əks olundu. Mərcan Sofiyeva bədii tərcümə, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova Azərbaycan və Qərb ədəbiyyatı, filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoy isə Azərbaycan və Türk xalqları ədəbiyyatından söz açdı.

Filologiya üzrə elmlər doktoru, şair Vüqar Əhməd Nizami adına Ədəbiyyat İnstitutunda mövcud olan ədəbi prosesdən söz açdı. Elmi-bədii yaradıcılığın koordinasiya olunan məziiyyətlərin qeyd etdi.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan bildirdi ki, artıq qəzətə Ədəbiyyat İnstitutu arasında keyfiyyətəcə yaxınılıq mərhəlesi başlanmış, iş birliyi, məqsəd aydınlığı yaranmışdır.

Tənqidçi-ədəbiyyatşunas, filologiya üzrə elmlər doktoru Rüstem Kamal məruzələrə bir baxış ümumiliyi ifadə etdi, onların keyfiyyət səviyyəsindən danışı. Filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli vurguladı ki, "Ədəbi proses - 2016"nin yekunları çox uğurlu oldu. Ədəbi prosesdə xeyli vaxt parakəndək müşahidə olunmuş, mərkəzləşmə istiqamətində işlər zəif aparılmış, bir çox ədəbi qurumlarla proses koordinasiya olunmamışdır. Tənqid ədəbi prosesi subyektiv meyarlarla izləmiş, özünü zəif təqdim etmişdir. Tarixi dövr və şərait dəyişdikcə, dövlətin mədənliyyət müstəqiliyi möhkəmləndikcə ədəbiyyat və ədəbi proses axarlarında bir keyfiyyət təşkilatlanması müsbət olunmuş, xeyli qiyamətli ədəbi nümunə yaranmışdır. Filologiya üzrə elmlər doktoru Yaşar Qasimbəyli günün hesabatının yekunlarını ümumileşdirdi, müşavirənin əhəmiyyətini, işin təşkilatı cəhətdən yetkin səviyyəsini qeyd etdi. Müşavirənin sonunda akademik İsa Həbibbəyli yekun nitqi söylədi. Natiq müşavirənin işindən memnun qaldığını, gələcəkdə ədəbi məsələləri daha geniş şaxədə öyrənməyin vacibliyini müşavirə istiqraklarının diqqətinə çatdırıldı. Gösterdi ki, yaxın perspektiv üçün bütövlükde milli ədəbiyyatımızın öyrənilmesi, neşri və təbliği işlərini əhatəli icra etməliyik. 2017-ci ilin ədəbi prosesi üçün folklorşunaslıq, mətnşunaslıq, tarixi və nəzəri poetika, hətta, konkret janrlar, onların ədəbi prosesdəki yerini əzərədə tutmalı, ədəbiyyatın vacib problemlərini əhatə etməli, prioritətləri müəyyənləşdirməli və diqqətdə saxlamalıq.

Əlizadə Əsgərli
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru